

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ**  
**AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ**

## **Tarix, insan və cəmiyyət**

*Elmi-nəzəri və elmi-metodik jurnal*

**2022, 2 (35)**

**BAKİ-2022**

## **Tarix, insan və cəmiyyət**

Elmi-nəzəri və elmi-metodik jurnal № 2 (35), 2022

*Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 aprel 2005-ci il tarixdə qeydə alınmış (№ 1279), 2005-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda nəşr edilmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçiliyi ilə nəşr edilir.*

*Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2020-ci ildən tarix və antropologiya elmi istiqamətləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlər siyahısı”na daxil edilmişdir.*

### **REDAKSIYA HEYƏTİ**

**Tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov** (*baş redaktor*)  
**Tarix elmləri doktoru, professor Abbas Seyidov** (*baş redaktorun müavini*)  
**Tarix elmləri doktoru, professor İradə Hüseynova**  
**Tarix elmləri doktoru, professor Anar İsgəndərov**  
**Tarix elmləri doktoru, professor Oqtay Sultanov**  
**Tarix elmləri doktoru, professor Xəqani Məmmədov**  
**Tarix üzrə elmlər doktoru, professor Fəzail Vəliyev**  
**Antropologiya üzrə elmlər doktoru, professor Əliğa Məmmədli**  
**Tarix üzrə elmlər doktoru Eynulla Mədətli**  
**Tarix üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva**  
**Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yasin Qaraməmmədli**  
**Tarix üzrə fəlsəfə doktoru, dosent Ərəstun Mehdiyev**  
**Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov**  
**Tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova** (*məsul katib*)